


Anadilli mediamızın “Əkinçi”lik ənənələri

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ADA Universiteti və “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı “Millət “Əkinçi”li-yinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib.



inkışafı ilə bağlı kompleks tədbirlər həyata keçirib. Müstəqil medianın formalaşması və inkişafına xidmət edən həmin siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Akademik ADA Universitetində tarixi qəzet-jurnalların transliterasiya və nəşr edilməsinin Azərbaycan milli mətbuatının 150 illiyinə dəyərli töhfə olduğunu söyləyib, bu nəşrləri milli media irsinin gələcək nəsillərə ötürülməsi baxımından qiymətli mənbə kimi səciyyələndirib, bu işdə əməyi olanlara təşəkkür edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev uzun müddət tarixi biliklərin əski əlifbada yazılması səbəbindən geniş



Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan elmi məclisi muzeyin direktoru, akademik Rafail Hüseynov açaraq zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər salıb. Alim bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdəbinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsas qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Azərbaycanın mətbuat tarixində önəmli yer tutan ədəb və istiqlalçı publisistlərdən söz açan akademik onların “Əkinçi” yolunu davam etdirən qəzet və jurnalların səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdiklərini söyləyib. O, vurğulayıb ki, müasir dövrdə mediamızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummillə lider hakimiyyətdə olduğu hər iki dövrdə jurnalistikanın cəmiyyətdə yüksək rolunu təmin edib, milli medianın

kütləyə əlçatan olmadığını söyləyib. O, rəhbərlik etdiyi ali məktəbin təşəbbüsü ilə həyata keçirilən transliterasiya layihələrinin həm nəzəri, həm də tarixi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.

“Ədibin evi”nin icraçı direktoru Şəfəq Məhrəliyeva, ictimai-siyasi sənədlər arxivi, beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, tərcüməçi, filoloq, jurnalları transliterasiya edib çapa hazırlayan Azad Ağaoğlu ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkarı-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915–1916) və “Məktəb” elmi-pedaqoji (1911–1920) jurnallarının mühüm tarixi məlumatları ehtiva edən əvəzsiz mənbə olduğunu söyləyiblər.

Sonda ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkarı-mütəəllimin” məktəbli, “Babayi-Əmir” satirik və “Məktəb” elmi-pedaqoji jurnallarının latın qrafikası ilə nəşr edilmiş topluları təqdim edilib.

T.RÜSTƏMLİ
XQ